

“Suraxani rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

Uşaqkən hər dəfə
hava limanında
təyyarədən enib
Suraxani rayonu ərazi-
sindən keçərək Əhməd-
li qəsəbəsi istiqamətin-
də evə qayğıdanda qəri-
bə və məxsusi bir qoxu
hiss edirdim. Bu qoxu
artıq mənə Bakıda ol-
duğumu xatırladırdı. İl-
lər keçə də, bir çox
şey dəyişsə də, dəyiş-
məyən bir şey var. Ba-
kının, xüsusilə də Xəzə-
rin simvoluna çevrilən
neft buruqları...

Ölkəmizin neft-qaz sənayesi tarixində Suraxanı neft yatağıının xüsusi yeri var. Tarixi mənbələrdən məlum olduğu kimi, dünyada quruda ilk dəfə 1904-cü ildə Suraxanıda neft yatağıının sənaye üsulu ilə işlənməsi nə start verilib. Lakin Suraxanı neft rayonunun inkişafı qədim zamanlara təsadüf edir. VII eserin məşhur əreb səyyahı Əl Məsudi bildirirdi ki, Bakıda iki əsas neft mənbəyi var. Onlardan birindən ağ neft, digərlərindən isə qara və mavi neft hasil edilir. Suraxanı rayonunun inzibati ərazisine "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü" haqqında Sazişə əsasən Balaxanı Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid hissənin az hissəsi, "Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağıının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü" haqqında Sazişə əsasən Suraxanı Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid hissənin hamısı, "Azərbaycan Respublikasında Zığ və Hövşan yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü" haqqında Sazişə əsasən Abşeron Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid hissənin əsas hissəsi düşməkələ ümumilikdə təqribən 6500 hektar ərazini əhatə edir.

Azərbaycan dünyada neft ölkəsi kimi tanınıb. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmiz neft-qaz ixraçatçısı kimi etibarlı tərəfdəşə çevrililib. Son dövrlər beynəlxalq aləmdə baş verən siyasi proseslər, qarşıdurmalar iqtisadiyyata da təsirsiz ötüşməyib, xüsusilə də neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarib. Bütün bunlara baxmayaraq ölkəmiz 2015-ci ildə də uğurla inkişaf edib. Bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 2015-ci ildə də uğurla inkişaf edib: "Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.... Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili mehsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu məni çox sevindirir. Çünkü bu, son illər ərzində



qeyri-neft sektorunun inkişafı demekdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir... Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.”

Bu ugurların eldə edilməsin-
də neftdən eldə edilən gəlirlərin
səmərəli şəkildə istifadə edil-
məsi, xüsusilə qeyri-neft sektö-
runun inkişafına yönəldilməsi
mühüm əhəmiyyət kəsb edir.
Hazırda Bakı şəhərinin və onun
qəsəbələrinin, eləcə də region-
ların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının icrası
davam etdirilir. Neticədə pay-
taxt Bakının, həmçinin regionla-
rin siması dəyişir, yeniləşir. Bu
sirada Suraxani rayonunun da
öz veri var.

Suraxanı rayonu Bakı şəhərinin cənub-şərqində yerləşir, ərazisinin 13 kilometri Xəzər dənizi ilə əhatə olunub. Rayonun ərazisi 122 kvadratkilometr, əhalisi isə 212,2 min nəfərdir. Rayonun inzibati ərazi vahidliyinə Əmircan, Bülbüle, Qaraçuxur, Hövşan, Yeni Suraxanı və Ziğ qəsəbələri daxildir. Suraxanı Rayon İcra Hakimiyyətinin son hesabatında qeyd edilir ki, ötən dövrə rayonda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən

manat, əsas kapitala yönəldilən investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2 milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əmək haqqı 546,4 manat təşkil edib, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 2255 yeni iş yeri açılıb. "2014

2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-sinin icrasına başlanılıb. Yekunlaşdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil edib.

Hesabat dövründə Rayon icra Hakimiyətinin təşkilatçılığı ilə idare və müəssisələr tərefindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulub, təmir olunaraq rənglənib, aqlay daşları ilə üzlənib, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xələri yerin altına salınıb. Qısa dövr ərzində Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulub, Bülbülə qəsəbəsi, 24 sayılı poliklinikanın qarşısında yeni park salınıb, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumiilikdə 12,0 min kv.m yaşlılıq salınıb.

Rayonun Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kv.m. sahəyə asfalt vurulub, 5042 p.m. bordur düzülüb, 3252 kv.m səki asfaltlanıb, 2826 p.m. səki borduru düzülüb, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilib, işıq direkləri və çilçırqlar quraşdırılıb. Bundan əlavə, 5,1 min kv.m. aqlay daşından üzlük işləri, 3,4 min kv.m. hörgü və 10,7 min kv.m. suvaq işləri görürlüb, 2,3 min kv.m. tamet döşənib, 42,1 min kv.m-lik sahə rənglənib, 629 kv.m. yeni dam örtükleri quraşdırılıb və digər abadlıq işləri görürlüb.

Qeyd etdiyimiz kimi, Sura-xanı rayonu tarixən neftlə zəngin bir ərazi olub. Hazırda burada bir sıra əməliyyat şirkətləri neft-qaz hasilatı həyata keçirirlər. Ancaq hasilat aparılan bəzə medən ərazilərində, mancanaq dəzgahlarının etrafında fərdi ya-suslu cümlələr və s. shvəkətlər möv-

cuddur. Bu ərazilərdə yaşaması isə ümumiyyətlə qadağandır və insanların gələcək inkişafına mənfi təsir edə bilər. Ancak vaxtılıq mədən ərazilərində ev tikib, məskən salan insanlar nədənsə bunu nəzərə almayıblar. Suraxanı rayonu ərazisində müşahidələrimiz zamanı "Mədən-4" adlanan yaşayış sahəsi, Xanlar Ələkbərov küçəsi və s. ərazilərdə bu kimi hallarla rastlaşdırı-

Məsələ ilə bağlı suallarımızı cavablandırıran Suraxanı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdürü Altun Quliyev bildirdi ki, bu evlər texminən ötən əsrin 90-ci illərinin əvvəllərində tikilib. Bu ərazilər əməliyyat şirkətlərinin kontrakt sahəsidir. Buna baxmayaraq hazırda bu ərazilər ciddi nəzarət edilir və qanunsuz tikinti cəhdlerinin qarşısı alınır.

SOCAR-dan aldığımız məlumat görə isə özbaşına tikinti işlərinin qarşısının alınması məqsədile ərazilərdə mühafizə həyata keçirilir, yeni tikililərin qarşısı alınır, mövcud tikililərin sökülməsi və ərazinin əvvəlk vəziyyətə gətirilməsi ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilir.

Bu gün Suraxani rayonunda ekoloji məsələlərin həlli diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Programına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Bununla yanaşı, ötən dövrde rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirkənləmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 5 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və

lارından təmizlənib, neft kollektörleri təmir olunub.

SOCAR-ın Ekolojiya İdare-sinin şöbə rəisi Rüstəm Rüs-təmzadənin verdiyi məlumatla görə, "Suraxanı Oyl Opereyşn Kompani S.A." şirkəti 2007-ci il-dən neftlə çirklənmiş torpaqların təmizlənməsinə başlayıb. Bu günə kimi 314 hektar sahə re-kultivasiya edilib. 208 hektar sahə isə təmizlənməmiş olaraq qalır. R.Rüstəmzadənin sözleri-nə görə, şirkət ötən il neftlə çirklənmiş 9 hektar torpaq sahəsini təmizləyib.

Suraxanı rayonunun ərazisi-nə daxil olan Zığ qəsəbəsi öz qədimliyi ilə seçilir. Tarixi mənbələrdə qeyd edilir ki, qəsəbə Abşeron yarımadasının cənub-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Buranın əhalisi qədim Zığ qəbiləsindəndir və eramızın 2-ci əsrindən məlumdur. Zığ qəsəbəsinin ərazisi texminən 1000 hektardır və əhalisi 15000 nəfərdir.

Şəhərdə 15000 nəfərdür. Qəsəbədə yol infrastrukturunu ilə bağlı bir sıra işlərin görülməsi nəzərdə tutulur. Bir neçə il bundan əvvəl qəsəbənin İdris Süleymanov küçəsinin asfalt örtüyü yenilənib. Ancaq Rövşən Goyüşov və Hatəm Allahverdiyev küçələrinin təmirə ehtiyacı var. Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdürü Altun Quliyevin sözlərinə görə, sakinlərdən daxil olan müraciətlər əsasında sözügedən küçələrin asfalt örtüyünün təmiri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və "Azəryolservis" ASC-yə bir neçə dəfə rəsmi şəkildə müraciət edilib. Müraciətə cavab olaraq bildirilib ki, bu yolların təmiri "2014-2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində öz həllini tapacaq. Qeyd edək ki, Dövlət Proqramının əsas məqsədləri sırasında ümumi olaraq yol və nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması həndi öz ekşini tapıb.

Hazırda ən çox diqqət yetirilən mühüm problemlərdən biridə rayon ərazisində qəzalı evlərdə yaşayışın sakinlərə, xüsusilə Ziğ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilməsidir. A.Quliyev qeyd etdi ki, vəziyyətin ciddiliyi və bədbəxt hadisələrin baş vermə ehtimalının yüksək olduğu nəzərə alınaraq Suraxani Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə Ziğ qəsəbəsində yerləşən həmin evlərə baxış keçirilib, ərazinin relyefi, geoloji xüsusiyyətləri nəzərə alınmadan, eləcədə tikinti norma və qaydalarına əməl edilmədən müxtəlif illərdə inşa olunan, həmçinin uzun müddət istifadə nəticəsində aşınmaya məruz qalan evlərdən 40-a qədərinin qəzalı vəziyyətə düşdüyü müəyyən edilib. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 26 qəzalı evin boşaldılmasına dair Suraxani RİH tərəfindən rayon mehkəməsində qaldırılmış iddialar təmin edilib, 22 ailə daxili imkanları hesabına kirayə mənzillərlə təmin edilib.

Nail Rəhimzadə,
“*İki sahil*”

Yazı Suraxanı Rayon İcra Hakimiyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin inkişafına Dövlət Dəstəyi Fondunın birgə keçirdikləri müsabiqəyə təqdim edilir.